

İşıqlı sabahlar üçün, parlaq bir gələcək üçün,
çılçıklı nənə millət üçün, səsi dünyaya yayılacaq bir
gənclik üçün, **düşünərək yaşayınlar** üçün, xoşbəxt bir
ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,
həyat səhifələrimizi parlaq imza sahiblərinin
qələmi ilə yazmaq üçün

parlaq imzalar

Kitabın sahibi: _____

Oxu tarixi: _____

SOYUQ СӨНГҮРҮЛӨМ

VÜSAL KAMIL



Buraxılışa məsul: Nurman TARİQ
Redaktor: Fərid HÜSEYN
Yekun oxunuş: Zülfü XƏLİLOV
Korrektor: Turac ELDARQIZI
Bədii və texniki tərtibat: İsmayıll SÜLEYMANLI
Üz qabığının dizayni: Ramin HƏSƏNƏLİZADƏ

**Vüsal Kamil
SOYUQ CƏHƏNNƏM**

Bakı, "Parlaq İmzalar" Nəşriyyatı – 2021, 248 səh.

**© Vüsal Kamil / 2021
© Parlaq İmzalar MMC / 2021**

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayımılanması qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 101
Yeni İmzalar Seriyası | 9



www.parlaqimzalar.az
info@parlaqimzalar.az
fb.com/parlaqimzalar
0559697259 / 0559897259

Mətbəə: "Nurlar" NPM
Çap tarixi: 16.06.2021
Sifariş №: 003(04)/21

*Roman cüzam xəstələrinə
ithaf olunur.*

Rəbb, bilərəkdən sənə itaətsizlik etdiyim hər
yerdə, lütfən, ürəyimlə işlə və məni təmizlə.

Inciil

Onların dərdləri ancaq onları tanıyanlara məlumdur. Ancaq başı bələlər çəkən bilir ki, nə zülmərə qatlaşırlar. Onlar cüzam xəstəsidirlər. Xəstə bir cəmiyyətin qurbanlarıdırıllar. Cəmiyyət daim sanki günahkar axtarışındadır. Və cüzamlılar günahkar axtarışında olan cəmiyyət üçün göydəndüşmədir. Cəmiyyət onları cəzalandırır. Onları – xeyalları xatirəyə çevrilmiş qəhrəmanları tanımağın vaxtıdır.

BİRİNCİ HİSSƏ

BUMERANQ

Proloq

**Gənəcə şəhəri. Nizami RAYON Məhkəməsi.
2013-cü il. Avqust ayı.**

“Təqsirləndirilən şəxs Süleymanov Həsən Rizvan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim”. – Hakim hələ sözünü bitirməmişdi. Hər kəsin diqqəti hakimin deyəcəyi, məhkəmə zalının vahiməli, ürküdücü, soyuq divarlarına dəyiib, sonra eşidəcəkləri sözlərdə idi. Hamı yekun qərarı gözləyirdi. İşı araşdırınan kiçik ədliyyə müşaviri, ədliyyə mayoru Loğman Əliyev üçün hakimin hökmü o qədər də maraqlı deyildi, o onsuz da nəticəni əvvəlcədən bilirdi, sadəcə bir nəfərə mənəvi dəstək üçün burada idi və tək gəlməmişdi. Məhkəmə hakimi hökmü oxudu: “Süleymanov Həsən Rizvan oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə

təqsirləndirilməsinə dair cinayət işi üzrə, əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Prokurorluqda cinayət aləti və maddi sübut kimi saxlanılmış bıçaq məhv edilsin və o, məhkəmə zalından azad edilsin”.

Sevincnidaları zala yayıldı, yaxınları dəmir barmaqlıqlar arxasında qalan Həsəni qucaqlamaq istəyirdilər. Nəhayət ki, yaxınları Həsənə qovuşdu. Elə bu vaxt Loğmanla yanındakı adam məhkəmə zalını tələsmədən tərk etdi. Bunu da yalnız Ümman gördü, Loğman ona dəstək üçün burada idi. Onların zali tərk etməsi yalnız Ümmanın nəzərindən yoxmadı.

Haradasa bir ay əvvəl Gəncədə qətl hadisəsi baş vermişdi: Mübahisə nəticəsində yaranmış qarşidurma zamanı bir neçə şəxs Həsənə hücum çəkdi. Onlardan biri bıçaqla Həsənə xəsarət yetirdi. O da həmin adamın əlindən bıçağı alaraq onu yaralamışdı. Bir neçə saat sonra yaralı xəstəxanada keçindi. Nəticədə Həsən təqsirləndirilən şəxs qismində həbs olunaraq istintaqa cəlb edildi. Lakin Ümman qardaşının qatil olduğunu qəbul etmirdi, çünkü qardaşı özünü müdafiə etmişdi və ona bəraət verilməli idi. Lakin işi ilk araşdırılan müstəntiq Həsənin əleyhinə qərar çıxarıb, işi bağlamaq üçün prokurora göndərmək istəyəndə Ümman məsələdən xəbər tutmuş və işə qarışmışdı. Nəhayət, iş bağlanmadan başqa adama –

Loğman Əliyevə həvalə olundu. Sentyabrda otuz üç yaşı tamam olacaq ədliyyə mayoru, Həsənin günahsızlığını sübuta yetirdi: o, zəruri müdafiə zamanı həddi aşmamışdı.

Ümman məhkəmə zalını tərk eləyib çıxışa tərəf tələsdi.

– Halaldır, mayor, bu işin də öhdəsindən gəldin,
– kapitan bunu deyib ağ “Prado”sunun sükanı arxa-sına keçdi. – Bu ölkədə nadir hallarda müdafiə zamanı adam öldürənə bəraət verilir, onlardan biri də sənin qol qoyduğun cinayət işi oldu.

Mayor da onun yanında əyləşdi:

– Cinayətləri açmaq üçün sualları düzgün qoymaq lazımdır. Düzgün sualların isə çox vaxt yanlış cavabı olmur, – deyib gülümsədi.

– Ölürəm də sənin belə fəlsəfi düşüncələrindən ötrü, – kapitan ona sataşaraq gülümsədi və maşını işə saldı.

Maşın hərəkətə gələn kimi mayor, binadan çıxıb onlara tərəf yaxınlaşan Ümmani görüb dərhal kaptitandan maşını saxlamasını xahiş etdi.

Ümman yeyin addımlarla, maşından düşən mayorun qarşısına gələrək onunla üz-üzə dayanıb dedi:

– Çox sağ olun, cənab mayor! Sayənizdə qardaşım azadlığa qovuşdu.

– Mən sadəcə öz işimi gördüm, – o, qısa cavab verdi.

– Sizdən əvvəlkilər də işlərini görmüşdülər, – qız rişxəndlə dedi. Sonra isə yenidən dil-ağız etməyə başladı. – Bir daha təşəkkür edirəm, cənab mayor!

– Sadəcə Loğman deyə bilərsən, – mayor gülümşədi. – Rəsmiyyəti sevmirəm.

– Yaxşı!.. Olsun Loğman, – gülümsəyərək əlini uzadıb dedi. – Yenidən görüşəcəyimizə ümid edirəm.

– Niyə? Səncə, qardaşını bir də tutub içəri basacaqlar?

– Əlbəttə, yox!

Ümman həddini aşdığını hiss elədi. Bu an avtomobilin uzun siqnal səsi eşidildi. Loğman biliirdi ki, sükan arxasındaki onu qısqanır.

– Mən gedim, həmkarım məni gözləyir, – Loğman dedi.

– Hələlik! – Ümman zərif əlini mayorun əlindən çekdi.

... “Prado” yerindən ehmalca tərpəndi.

Sükan arxasında oturan Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Regional Mühafizə İdarəsinin kapitanı, “Qartal Gözü” məxfi təşkilatının baş leytenantı Leyla Baratzadə idi... Maşın nəhəng icra hakimiyyəti binası ilə üzbeüz yerləşən yeni tikilinin qarşısında dayandı:

– O qızla yaman mehribansan, – Leyla dedi.

Loğman gülərək cavab verdi:

– Məni qısqanmağı sənə məsləhət görmürəm.

– Kimi? Səni?! – o, həmsöhbətini borclu çıxar-mağşa başladı.

Mayor yorğun olduğundan bu dəfə onun nazi ilə oynamağa həvəsi yox idi. Buna görə də mövzunu dəyişərək təklif etdi:

– Mən evə qalxıram, gəlirsən?

– Yox!

– Yaxşı, – o bunu deyib maşından düşdü. – Mədinəni görmək fürsətini əldən verdin.

– Loğman! – Leyla onun dediyinə əhəmiyyət verməyərək arxadan səsləndi. – Özünü qoru!..

Günortadan xeyli keçmişdi. Yorğun olmağına bax-mayaraq, Loğman liftə minməyib pilləkənlə qalxma-ğşa başladı. Beynində son hadisələri analiz edirdi. Hə-səni də təmizə çıxartdı. Bu işə görə də sabah bollu-ca tərifləri qəbul etməli olacaqdi. Ümumiyyətlə, Loğ-man bu vaxta kimi hər bir işin öhdəsindən layiqincə gəldiyindən özünü məglubedilməz hesab edirdi. Ona elə gəlirdi ki, bu dünyada ondan güclüsü ola bilməz, heç bir cinayətkar onun araşdırıldığı işin məsuliyyə-tindən canını qurtara bilməz. Özünə hədsiz arxayınlığının digər səbəbi kimi təmkinini, aqressiyaya yer verməməsini görürdü.

Nəzrin qapını açdı. O, kimsəsiz idi. Ana-atasını uşaqlıqda itirmiş, uşaq evində böyümüşdü. Loğman-la tanışlıqları isə təsadüfi alınmışdı... İndi Nəzrin bu evdə qulluqçu idi. Dördyaşlı Mədinəyə anası ölündən sonra o baxırdı. Çox gözəl olmasına baxmayaraq,

Loğman ona bircə dəfə də olsa, pis gözlə baxma-
mışdı. Ümumiyyətlə, Loğman həyat yoldaşının ölü-
mündən sonra qadınlara qarşı heç nə hiss etmirdi,
bir daha ailə qurmaq fikrində deyildi. O, başa düşür-
dü ki, yaş ötdükcə ikinci dəfə evlənmədiyinə görə
peşman olacaq, lakin mərhum yoldaşının yerini kim-
sə tuta bilmirdi. Əslində isə, Loğman özü istəmirdi
kimsə onun yerini tutsun, bunu öz sevgisinə və hə-
yat yoldaşının ruhuna xəyanət kimi qəbul edirdi, bu-
na baxmayaraq, reallıqda belə deyildi. Bu, xəyanət
sayılmırıldı. Həm də ikinci ailə həyatı təkcə onun əlin-
də deyildi. Mədinəni də razı salmaq lazım gələrdi ki,
bu da çətin məsələ idi. Onun atasına sonsuz bağlılı-
ğı qısqanclığa səbəb olurdu. Lakin Mədinə uşaq ol-
sa da, onun da istəkləri var idi. Loğman özünü uşa-
ğa borclu bilirdi, əks halda, intihar edərdi.

Hava qaralmağa başlayırdı. Azan səsi evin içində
aydınca eşidilirdi. Adətən hüquq-mühafizə orqanları
işçiləri namaz qılırlar, Loğmanın namaz qılması
isə gəncliyindən qalma vərdişi idi. O, namaz qılmaq
üçün oturduğu divandan qalxmaq istəyəndə Mədinə
əlindəki vərəqlə gəlib atasının qarşısında dayandı və
çəkdiyi rəsmi ona göstərərək dedi:

– Ata, gör nə çəkdim!

Mədinənin çəkdiyi şəkil Loğmanı diksindirdi. O,
üzü ağaç budağına bənzəyən bir neçə adam şəkli
çəkmişdi. Nəyə görə? Balaca uşağın belə simalar
yaratmaq istəyi hardan qaynaqlanmışdı, onda bu il-

ham haradan idi? Loğman bir-iki dəqiqə şəklə baxıb düşündü.

– Mədinə, niyə belə bir şəkil çəkmişən? Sən həmişə ev, təbiət şəkilləri çəkirdin axı.

– Bu adamlar təbiəti görmürlər, – Mədinə üzdən çox kök idi və danışarkən arada nəfəsi kəsildirdi. Ümumiyyətlə isə, təmkinlə danışındı, lakin nəyişə izah edəndə onda rahat hiss olunacaq həyəcan yaranırdı ki, təngnəfəsliyin də səbəbini Loğman bunda görürdü. – Ata, bu adamları özüm ağac kimi çəkdim. Onlar da adamdır da, – Mədinə, əslində, başqa şeylər demək istəyirdi, lakin uşaq dili kasad olduğundan fikirlərini çatdırı bilmirdi.

Mədinənin çəkdiyi şəkil yaxın gələcəkdəki faciələrdən xəbər verirdi; ən azından, Loğmanın şahidi olacağı faciələrdən. Uşaq, əslində, bunları demək istəyirdi. Həmişə belə olur, fələk həmişə baş verəcəklərdən insanları xəbərdar edir. Sadəcə insanlar ən xırda şeylərə də laqeyd münasibət göstərirler...

Cəhənnəmdəki Ümman

Gənca. Özəl xəstəxana.

HADİSLƏRDƏN BİR MÜDDƏT AVVƏL.

– Bu xəstəlik el arasında “vəba” adı ilə də tanınır. Buna baxmayaraq, vəba deyil, cüzamdır. Cüzam bir mikroorqanizmin ortaya çıxartdığı, periferik sinir sistemi və dəri başda olmaqla, bir çox orqana təsir edən yoluxucu bir xəstəlidir. Ancaq yoluxma ehti-

malı çox aşağıdır. Bu səbəbdən də uzun illər yoluxucu xəstəlik kimi qəbul olunmayıb, – həkim danışdıqca Ümmanı qorxu bürüyürdü. Gözləri dolmuş halda həkimə qulaq asındı. – Cüzam xəstəliyinin müalicəsinə vaxtında başlanılsa, effekt verə bilir. Cüzam və ya lepra (taun) insanda xroniki infeksion xəstəlidir. Törədicisi xansen basilləridir... Pis qidalanma, avitaminoz, antisanitariya... Bunlar xəstəliyin yaranmasına şərait yaradır. Cüzam törədiciləri orqanizmə zədələnmiş dəridən və yuxarı tənəffüs yollarının selikli qışasından daxil olur. Cüzam xəstəsinin üzü get-gedə çürüyür. Belə xəstələr cəmiyyətdən təcrid olunaraq Ümbakida yerləşən cüzam xəstəxanasına göndərilirlər. Cüzamlıların təkcə üzləri deyil, yavaş-yavaş bütün bədənləri çürüyür. Onların sonu ölümdür. Dəri boyunca çürümə prosesi başa çatandan sonra onlar ölürlər. Bu cür ölməmək üçünsə bu xəstəliyin müalicəsi ilə gecikmədən məşğul olmaq lazımdı. Ümman, qızım, sən isə bir qədər gecikmisən.

Həkim son cümləsini daha da yumşaq səsləndirə bilərdi. Deyəsən, bunu gec başa düşdü və səhvini düzəltməyə çalışdı. Buna görə şablon cümlələri döşəməyə başladı:

– Amma narahatlılığı əsas yoxdur. Tibb çox şeylərin öhdəsindən gəlib. Bəlkə, bunun da həlli tapıldı.

Onun sonradan dediyi sözlərin heç biri qarşısındakı xəstəyə təsir etmirdi. Ümman onun əvvəlki cümlələrinə dözə bilmirdi və ağlayaraq çantasını götürüb kabinetin tərk etdi.